

# ÖMRÜN TƏRS ÜZÜNÜN YAZILARI



XXI əsrin yola saldığınıız ikinci onilliyinin Azərbaycan poeziyasında ən maraqlı və gözlənilməz imzalarından biri, tam tərəddüsüz deyirəm ki, Esmira Məhiqizidir. Gözlənilməzlik bundadır ki, şeir yazmağa erkən başlayan, daha çox aşiq şeiri üslubuna meyil edən Esmira xanım son illərdə həm öz yaradıcılığı, həm də Azərbaycan poeziyası üçün bədii düşüncənin yeni bir ifadə səviyyəsini müəyyənləşdirib. Onun poetik düşüncəsi, yazı texnikası, sözə yeni şəkil və nizam verməsi, eləcə də düşüncə tərzinin, obrazlarının mənsub olduğu nəsildən kəskin şəkildə fərqlənməsi isə daha bir gözlənilməzlikdir. Onun yaradıcılığında başlıca keyfiyyət qarma-qarışq düşüncələrin, durulmamış duyğuların xaosu içindən ən parlaq anları sözlə əyanıləşdirə, ömür yazılarına çevirə bilməsidir.

Əgdamda doğulmuş, uşaqlıq xatirələri indi əsirlikdə olan torpağın üstündə dolaşan Esmira xanım, cəmiyyətlə fərd, zamanla insan, tarixlə söz sənəti arasındaki münasibətlərin ağrılı mənzərələrini şeirin dilində səsləndirir, zamanın insana çəkdirdiklərini obrazların yaratdığı əyani lövhələr ilə oxucuya ötürür. Onun şeirləri janrin, poetik formanın əvvəlcədən mövcud olan ölçülərindən kənarda, ifadə etdiyi fikrin, duyğunun öz ölçüləri (bəlkə də, ölçüsüzlüyü desək, daha doğru olar) ilə doğulur. Esmira Məhiqizinin yazılarında formanın təzyiqi hiss olunmur, o, ömrün-günün itik xatirələrini yaddaşında necə canlandıra bilirsə, eləcə də qələmə alır, hər bir xatirənin hərəkətli şəklini, görüntüsünü, heykəlini yaratmağa çalışır və yaradır. “Şəkilsiz dərdlərə”, yuvası olmayan quşun “ağacın xatirəsinə qonmasına” sözlə yenidən şəkil, rəng verməyə nail olur. Bu rəngli lövhələrin möcüzəsi isə oxucu ilə söz arasında duyğu ortaqlığı yarat-

masında, sözün duyğu yükünü oxucuya ötürməsindədir.

Tərcümeyi-halı müharibənin, qaç-qovun içindən gələn Esmira xanım şeirlərində, adətən, müharibədən, qandan-qırğından söz açmır. Ancaq onun uzaq xatirələrini köhnə şəkil kimi böyüdüb canladırdığı uşağın içindəki müharibənin daha qanlı, daha amansız olduğunu görürük.

Esmira Məhiqizinin şeirlərindəki hüznün və xiffətin iki qaynağı var: üstündə doğma ruhların dolaşlığı torpaq itkisi; fərdi yaştıcların zamanla toqquşmasından yaranan eks-səda. İctimai yaddaşla fərdi yaddaşın rezonansı onu qayıtlaması mümkün olmayan bir ünvana səsləyir...

Esmira Məhiqizinin şeirlərində tez-tez xatırlanan uşağın müharibə sarsıntılarına qədər yaşıdığı bir dünya var – yol, ömrün və şeirin yolu oradan başlayır. Bu yolu başlanğıçı məlum olsa da, sonu məlum deyil. Esmira xanımın şeirlərində dramatik enerjini yaradan da başlanğıcla son arasındaki ziddiyyət və qeyri-müəyyənlikdir.

Ömrün, taleyin, olmuşların, olanların və olacaqların bir-birini izlədiyi yol Esmira xanımın şeirlərinin başlıca leytmotividir. Qəfil yanıb-sönən “flaş” xatirələr məkanın və zamanın fövqündə olan bu yolu bir anlıq işıqlandırır, bircə anlıq işıqda bütöv bir tarixin mənzərəsi canlanır. Həmin işıqda o uşağın “bir könüldən min könülə aşiq olduğu, ən gözəl gecələrdə işiq olduğu vaxtlardan” başlayıb gəldiyi yolu ömrün tərs üzünə çıxdığını görürük... “Ulduz”un oxocularına təqdim etdiyimiz bu şeir silsiləsi də ömrün tərs üzünə yazılarıdır.

Məti OSMANOĞLU